

Xalqın sözü haqq sözüdür

LERİK



Azərbaycan dünyaya günəş kimi doğacaq.
Heydər ƏLİYEV

№ 03-04 (579-580)

4 fevral 2019-cu il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Elmidar oğlu Bağirovun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı

HESABATI



2018-ci il dövlətimizin bütün sahələrdə əldə etdiyi mühüm nailiyyətlərlə tarixə düşdü. Son illərdə dayanıqlı inkişafa nail olan Azərbaycan Respublikasının iqtisadi uğurları artıq bütün dünyada birmənalı şəkildə qəbul edilir. İstər ictimai-siyasi, istər sosial-iqtisadi və eləcə də digər sahələrdə əldə edilən dinamika respublikamızın inkişafının davamlı olduğunu təsdiq edir.

Azərbaycanda 2018-ci ildə ən mühüm və əlamətdar siyasi hadisə, aprel ayının 11-də keçirilən növbədənəkar prezident seçkiləri oldu. Bu seçkidə İlham Əliyevin möhtəşəm qələbəsi müdrik və qədirlən xalqımızın siyasi iradəsinin növbəti dəfə təntənəsi olmaqla insanların öz taleyinə biganə qalmamasının, gələcək naminə düzgün seçim etməsinin - ən

qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi çox vacib amildir. Bu, ölkə ətrafında xoşməramlı mühitin formalaşmasına, nəqliyyat, enerji layihələrinin icrasına və ticarət əlaqələrimizin inkişafına xidmət edir. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə Prezidentimizin çoxsaylı görüşləri olub, bu görüşlər nəticəyönümlü xarakter daşıyır və praktiki məsələləri həllini tapıb.

Dünyada və bölgədə gedən proseslərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edib. Keçən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin olunub. Prezidentin nitqində dünyada davam edən münaqişələr, qarlı toqquşmalar, kütləvi etiraz aksiyaları fonunda respublikamızın uğurlarının özünü daha qaba-

Prezident İlham Əliyev giriş nitqində hərbi potensialımıza böyük diqqət göstərildiyini, bu sahədə mühüm nailiyyətlər əldə edildiyini, ordumuzun döyüş qabiliyyətinin daha da artırıldığını və bütün bunların əyani sübutu kimi uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar ərazinin tam nəzarət altına alındığını xatırladı. Dövlətimizin başçısı, eyni zamanda, göstərib ki, müharibədən əziyyət çəkən soydaşlarımızın problemləri keçən il də uğurla həll olunub. 2018-ci ildə 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilib. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil paylanılıb. Bu il isə daha çox mənzil verilməsi, o cümlədən, məcburi köçkünlər üçün yeni şəhərciklər salınması nəzərdə tutulub.

Ölkə rəhbəri deyib ki, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır və biz bunu yaradırıq: "Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kəmdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək. Keçən il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur. Deyə bilərəm ki, keçən il dərin iqtisadi islahatlar il olmuşdur və bu islahatların nəticələrini indi hər kəs görür. Bütçəmizə daxilolmalar böyük dərəcədə artıb. İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanı gədən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliləmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük

Azərbaycanın bütün bölgələrində, bütün rayonlarında sürətlə iş gedir. Lerik Azərbaycanın ən ucqar rayonlarından biridir. Həm dağlıq ərazidir, həm əsas magistral yollardan uzaqdır. Amma buna baxmayaraq, burada həyat qaynayır, inkişaf gedir, rayonun sosial-iqtisadi göstəriciləri də yaxşıdır. Burada yaradılan müasir infrastruktur insanlara xidmət göstərir və rayonun gələcək iqtisadi, sosial inkişafını təmin edir.



yədə böyük neft emalı zavodu istismara verilib.

Nazirlər Kabinetinin iclasında qeyd edilib ki, öten il ölkə iqtisadiyyatının dinamik inkişafı dövlət və icmal bütçələrinin icrasına öz müsbət təsirini göstərib. Operativ məlumatlara əsasən, 2018-ci ilin icmal bütçəsinin gəlirləri 31 milyard 35 milyon manat, xərcləri 26 milyard 334 milyon manat icra olunub. İcmal bütçədə 4 milyard 700 milyon manat bütçə artıqlığı və ya ümumi daxili məhsula nisbətə 5,9 faizlik profit əldə edildi. 2017-ci ilə müqayisədə gəlirlər müvafiq olaraq 6 milyard 750 milyon manat və ya 28,9%, xərclər isə 1 milyard 151 milyon manat və ya 4,6% çox icra olunub. Qeyri-neft sektorunu üzrə bütçə daxilolmalarının artımı icra edilməsi xüsusilə qeyd olunmalıdır. Bu daxilolmalar 9 milyard 10 milyon manat və yaxud 102,4% icra edilməklə proqnozda nəzərdə tutulduğundan 207 milyon manat, 2017-ci ilə müqayisədə isə 378 milyon manat və ya 4,4% çox təşkil edib. Ötən il Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5%, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4% çox icra edildi. Dövlət Gömrük Komitəsi xətti ilə dövlət bütçəsinə 3 milyard 434 milyon manat və ya proqnozda nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu 2017-ci ilə müqayisədə 825 milyon manat və ya 31,6% çoxdur. Dövlət əmlakının özəlləşdirilməsi üzrə proqnoz isə 1,2% artımla yerinə yetirilərək bütçəyə 101,2 milyon manat vəsait təmin edildi.

Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olub və daha da güclənib. Azərbaycan Prezidentinin sərəncamlarına əsasən öten ilin mart ayından dövlət bütçəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlər, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət bütçəsində əlavə olaraq 446 milyon manat təminat yaradılıb. Sosialyönümlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət bütçələrindən üst-üstə 436 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100 və 50 milyon manat vəsait ayrılıb. Eyni zamanda, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 626 mənzillə təmin edilib, ordumuzda uzun müddət qüsuruz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə öten il 394 mənzil verilərək, ümumilikdə hərbi qulluqçulara ayrılmış mənzillərin sayı 1284-ə çatdırılıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və "DOST" mərkəzlərinin yaradılmasına başlanılıb. Bu ilin yanvar

ayında istifadəyə veriləcək "Məşğulluq" sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını təmin edəcəkdir. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiya elektron müraciət edəcək, eyni zamanda, işəgötürənlərin işçi qüvvəsinə sərbəst çıxışı reallaşacaq. Pensiya təyinatı sahəsində "Pensiyaçının dostu" proqramı hazırlanıb və cari ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanılıb. Axtəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardım proqramının icrası davam edib, öten ilin dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb. Bu sahədə mənfəi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, bütçə vəsaitlərinə 102 milyon manat və ya 49% qənaət edilib.

2018-ci ildə keçirilmiş prezident seçkilərinə əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanan dövlətimizin başçısının imzaladığı ilk fərman şəhid ailələri ilə bağlı növbəti humanist addım olub. Fərmanın icrası olaraq 11 min manatlıq ödənişin verilməsi üçün elektron xidmət yaradılıb və 3097 şəhidin 4190 və rəssasına məmur təması olmadan 34 milyon manat vəsait ödənilib.

Ölkəmizdə iqtisadi inkişafın aparıcı qüvvəsi olan sahibkarlığa dövlət dəstəyinin verilməsi möhtərəm Prezidentimizin müayyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Sahibkarlığa dövlət dəstəyinin əyani göstəricisi kimi qeyd etmək yerinə düşər ki,

nin ixracının təşviqi və stimullaşdırılması proqramı çərçivəsində sahibkarlara dövlət bütçəsindən 15 milyon manat məbləğində ixrac təşviqləri ödənilib. Hesabat ilində sosial, fiziki infrastruktur və digər investisiya təyinatlı layihələrin maliyyələşdirilməsi üçün dövlət investisiya proqramı hesabına 5 milyard 64 milyon manat və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu hesabına 301 milyon manat - cəmi 5 milyard 365 milyon manat vəsait sərf edildi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yekun nitqində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu il ölkəmizdə "Nəsimi ili" elan etdiyi deyib. Dövlətimizin başçısı bununla bağlı yanvarın 11-də müvafiq sərəncam imzalayıb. Sərəncamda Azərbaycan xalqının çoxsərih ənənələrlə malik bədii və fəlsəfi fikrinə dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanlarımızın mənəvi-axlaqi kamilləşməsinə mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.

Ölkəmiz üçün uğurlu olan 2018-ci il eyni zamanda rayonumuz üçün də uğurlu illərdən biri olmuşdur. İqtisadiyyatın dinamik inkişafı bütün sahələrdə müşahidə edilmişdir. Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. İnkişafımızın bariz nümunəsi möhtərəm Prezidentimiz İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayonumuzda dördüncü tarixi səfəridir. Ölkə başçısının rayonumuzun iqtisadiyyatının yeni-



layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixləşdi.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı proqram xarakterli nitqində beynəlxalq aləmdəki vəziyyət, xarici siyasətimizin gündəliyində olan məsələlər, öten il əldə edilmiş nailiyyətlər və görülən işlər barədə əhatəli danışaraq xarici siyasət sahəsində qarşıda duran yeni vəzifələri müəyyənləşdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici və daxili siyasət bir-birini tamamlayır, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini, xalqımızın firavanlığını, ölkəmizin təhlükəsizliyini və daha da güclənməsini təmin edir. İclasda 2018-ci ildə xarici siyasətimizin uğurlarını diqqətə çatdıran Prezident İlham Əliyev əsas istiqamətləri müayyən edərək bildirmişdir ki, Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. 2018-ci il ərzində dövlətimizin başçısının xarici ölkələrə 16 səfəri, Azərbaycanca 16 dövlət və hökumət başçısının səfəri bunun əyani sübutudur. Azərbaycan qonşu dövlətlərlə əlaqələrini yüksək pilləyə qaldırıb. Ölkəmiz düşünlü siyasət aparaq bütün qonşularla çox gözəl münasibətlər qurub. Hər bir ölkə üçün

riq şəkildə bürüzə verdiyini, Azərbaycanın inkişaf, tərəqqi, sabitlik ölkəsi olduğunu, öz müstəqil inkişaf yolu ilə uğurla gətdiyini diqqətə çatdırıb. Eyni zamanda, regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatdığını, bölgələrdə infrastruktur layihələrinin icrasının daha sürətlə həyata keçirildiyini, yüz minlərlə yeni iş yerləri, sənaye müəssisələri yaradıldığını, kənd təsərrüfatında müsbət nəticələr qeydə alındığını vurğulayıb. "Keçən il mən Azərbaycanın bölgələrinə 24 səfər etmişəm. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanmışdır. Bu sərəncamlar bölgələrimizdə çox böyük əks-səda verir və böyük nəticələrə gətirib çıxarır. Dediym kimi, bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görülməli işlərə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır. Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, ələ rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti var".

nailiyyətdir". Nazirlər Kabinetinin iclasında keçən il əldə edilən uğurlu iqtisadi göstəricilər də diqqətə çatdırılıb. Ümumi daxili məhsulun 1,4% olması, qeyri-neft sektorunun inkişafının 1,8% həddinə çatması, sənaye istehsalının 1,5%, qeyri-neft sektorunda sənaye istehsalının 9,1% artması xatırladı. Hesabat dövründə inflyasiya cəmi 2,3% təşkil edib, əhalinin pul gəlirləri isə 9,2% artıb. Manatın məzənnəsinin sabitliyi qorunub. Kənd təsərrüfatında 4,6% artım qeydə alınıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sermayə qoyulub, bunun 11 milyard manatı qeyri-neft sektoruna yatırılıb, 118 min daimi iş yeri yaradılıb. Keçən il valyuta ehtiyatları 3 milyard dollar məbləğində artırılıb. Hazırda Azərbaycan valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8%-dən 19%-ə düşüb və bu, çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19%-ni təşkil edir. Bu borcun yaxın illərdə daha da azaldılması məqsədilə müvafiq proqram hazırlanıb. Hesabat dövründə bir sıra tarixi layihələr reallaşdırılıb, o cümlədən, nəhəng transmilli Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində "Şahdəniz-2" və TANAP layihələri uğurla həyata keçirilib, "Azerspace-2" peyki orbitə buraxılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Sumqayıtda polipropilen zavodu, Azərbaycanın dövlət investisiyası ilə Türki-



hesabat il ərzində kənd təsərrüfatı sahəsində çalışanlara 370 milyon manat məbləğində subsidiya və güzəştlər verilib. Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb. İpoteka və Kredit Zəmanəti Fondu isə ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib, 17 milyon manat məbləğində kreditlərə bağlı zəmanət dəstəyi göstərib. Ölkənin qeyri-neft məhsulla-

laşdırılmasına, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldən layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, orada söylədiyi proqram xarakterli çıxışı, rayonumuzun gələcək inkişafı ilə bağlı imzaladığı Sərəncamlar bir daha Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını sübut etdi.

(davamı səh. 2-də)

Prezident cənab İlham Əliyevin sərəncamları uğurla icra edilir

(əvvəlki səh. 1-də)

Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı" və rayonumuzun sosial-iqtisadi inkişafına hesablanmış digər Fərman və Sərəncamlar rayonumuzda uğurla icra edilir.

Lerik şəhərində, ərazilərimizdə abadlıq, təmir-tikinti işləri davam etdirilmişdir. Dünya Bankı tərəfindən maliyyələşdirilən "Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması" layihəsinin icrası ilə əlaqədar tikinti işlərinə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişli Türkiyənin "Gəlişim-LTD" turizm tikinti şirkəti tərəfindən noyabr 2011-ci ildə başlanılmışdır.

İlkin olaraq tikintinin aparılması üçün 28 milyon manat, sonradan isə 12 milyon manat vəsait ayrılmışdır. 19,6 km-lik Şonayçola-Lerik magistral su xətti çəkilmiş, 30,5 km-lik şəhərdaxili və məhəllədaxili su şəbəkəsi quraşdırılmış, 40,2 km-lik kanalizasiya şəbəkəsi, su təmizləyici və çirkab su təmizləyici qurğuları tikilmişdir. Bir ədəd 5 yüz kub.metrlik, bir ədəd 4 yüz kub.metrlik, 1 ədəd isə yüz kub.metrlik məhəllədaxili içməli su anbarları, 1 ədəd 5 yüz

də 682 ədəd yararsız ağac dayaqqlar yeni demir dayaqqlarla, 8500 metr istismara yararsız naqıl yeni AS-35 naqılla və ayrı-ayrı kəndlərdə 8100 metr naqıllar 4x35 və 4x16 kəbelləri ilə əvəz olunmuşdur.

Bundan başqa rayonun Şingədulan, Camaşair və Orand kəndlərində kabeləşmə işləri davam etdirilərək 11,8 km kabel xətti çəkilmiş, 451 ədəd yararsız ağac dayaqqlar demir dayaqqlarla əvəzlənmiş, 240 abonent üçün yeni elektron sayğaclar quraşdırılmışdır.

Hesabat ilində rayon üzrə 1695,1 min manatlıq 22227,2 min kv/saat enerji daxil olmuş, abonentlərdən 1385,1 min mantlıq, o cümlədən əhalidən 808,7 min manat, qeyri əhali abonentlərindən isə 576,4 min manat enerji haqqı yığılmışdır. Yığılan enerji haqqı keçən ilə nisbətən 4,1% çox olmuşdur.

Payız və qış aylarının sərt keçməsinə baxmayaraq əvvəlki illərdə olduğu kimi enerji verilişində uzun müddətli açılmalar müşahidə edilməmişdir.

Görülən müsbət işlərlə yanaşı elektrik təsərrüfatında hələ də ciddi çatışmazlıqlar mövcuddur. Belə ki, mal-materialların çatışmaması və uzun illər ərzində elektrik təsərrüfatında əsaslı təmir işlərinin aparılmaması səbəbindən xətlər demək olar ki, tam yararsız hala düşmüşdür. Adi yağışlı günlərdə, ən zəif külək esəndə belə ərazilərdə işığın verilməsində fa-



təqdim edilmişdir. Sonradan layihə-smeta sənədləri bir neçə dəfə ayrı-ayrı layihə institutları tərəfindən yenidən işlənmişdir. Yaşayış məntəqələrinin qazlaşdırılması üçün işlərin başlanmasına gərə əlaqədar orqanlara dəfələrlə müraciət edilmişdir. Lakin edilmiş bütün müraciətlər cavabsız qalmışdır. Bu da ərazidə yaşayan sakinlərin böyük narazılığına səbəb olmuşdur.

"Azəriqaz" İB ilə birlikdə rayon icra hakimiyyəti tərəfindən rayon üzrə qazlaşdırılmamış bütün yaşayış məntəqələri üzrə tələb olunan məlumatlar hazırlanaraq Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən Lerik şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat vəsait ayrılmışdır. Hal-hazırda yaşayış binasının tikintisi davam etdirilir.

2018-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 13 fərdi yaşayış evinin, o cümlədən Lerik şəhərində 3 fərdi yaşayış evinin tikintisi davam etdirilmişdir. Maliyyə vəsaiti ayrılmadığından hal-hazırda tikintidə işlər dayandırılmışdır.

Təbii fəlakət nəticəsində fərdi yaşayış evləri qəza vəziyyətinə düşmüş 17 yaşayış evi Fövqəladə Hallar nazirliyi tərəfindən inşa edilərək vətəndaşların istifadəsinə verilmişdir. Hal-hazırda daha 30 fərdi yaşayış evinin tikintisi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin 25 dekabr tarixli 1756 nömrəli Fərmanın 1.8.2.5-ci maddəsində "Mənzil və kommunal təsərrüfatı sahələr üzrə yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturun bərpası, yenidən qurulması abadlaşdırılması, xərclərinə nəzərdə tutulmuş vəsait hesabına yerli icra hakimiyyətləri tərəfindən müvafiq açılış iş yerlərindən ötrü 185 iş yeri (35 iş yeri çox-

dirma işləri həyata keçirilmişdir.

56 km-lik Lənkəran-Lerik avtomobil yolu sərt döngələrdən keçməklə keçən əsrin 30-cu illərində məhdud texnikadan (əsasən əl əməyi) istifadə edilməklə inşa edilmişdir. 56 km-lik Lənkəran-Lerik avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2005-ci ildə yenidən qurulmuşdur.

Keçən vaxt ərzində baş verən ekzogen proseslərin təzahüründən və Ələt-Astara beynəlxalq avtomobil yolunun tikintisi ilə əlaqədar yolda ağır tonajlı avtomobillərin hərəkəti səbəbindən yolun çox hissəsi dağıldığından, avtomobillərin intensiv hərəkəti çətinləşdiyindən Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 milyon manat, 15 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə isə Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət vəsaiti qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nin 1.84-cü bəndində göstərilmiş məbləğin 9,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır. Hal-hazırda yolun tikintisində işlər sürətlə davam etdirilir.

Rayon üzrə 469 km yerli əhəmiyyətli kəndərar avtomobil yolu istismardadır. Yolun 232,5 km-i və ya 49,6%-i torpaq, 155,9 km-i və ya 33,2%-i qırıqdaş-qırıq, 80,6 km-i və ya 17,2%-i asfalt beton örtüklüdür.

Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2012-ci il tarixli Sərəncamı ilə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə nail olmaq üçün 28 min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3,0 milyon manat, Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli Sərəncamı ilə isə 8,7 milyon

çatdırılması yolun digər 18 km hissəsində asfalt qatının sıradan çıxması, çökmə və sürüşmələrin yaranmasını nəzərə alaraq rayon icra hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilmiş, mütəxəssislər tərəfindən yola baxış keçirilmişdir. Məlum olmuşdur ki, tikinti norma və qaydalarla əməl edilmədən inşa edilməsi nəticəsində, yağan intensiv yağışlar səbəbindən və ağır tonajlı maşınların hərəkətinin yolda aktiv torpaq sürüşmələri, asfalt qatının çökməsi, dağılması baş vermiş, avtomobillərin hərəkətinə ciddi çətinliklər yaranmışdır. Yolun bərpasının təmin edilməsi üçün tikintini həyata keçirən tikinti təşkilatı və digər əlaqədar qurumlar qarşısında məsələ qaldırılmasına baxmayaraq heç bir əməli iş görülməmişdir.

İnşası başa çatdırılmış Lerik-Qosmalian-Kəlvəz və Noda-Şingədulan-Xanagah avtomobil yolunda heç bir yol nişanı quraşdırılmamış, Pıran-Hamarat-Vijaker avtomobil yolunda isə ancaq üfqi xətlər çəkilmişdir.

Rayonumuzda olan avtomobil yollarına nəzərdə "52 nömrəli Yol İstismar" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilir və hesabat ilində idarə avtomobil yollarında 845 min manatlıq iş görmüşdür.

Azərbaycan Respublikası Nazirlər Kabinə-

mişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,4% və ya 3 milyon 830,5 min manat, pullu xidmətlərin həcmi isə 2,2% və ya 1 milyon 044,4 min manat çoxalmışdır.

01 yanvar 2019-cu il tarixə rayon əhalisinin sayı ilkin hesablamalara görə 84,7 min nəfər olmuşdur. Cari ildə əhalinin sayı öten ilə nisbətən 884 nəfər və ya 1,0% artmışdır.

Əhalinin 10,2%-i şəhər yerlərində, 89,8%-i isə kənd yerlərində yaşayır. Rayon əhalisinin 49,8%-ni kişilər, 50,2%-in qadınlar təşkil edir. 2018-ci ildə rayon üzrə 1258 doğum, 385 ölüm, 450 nikah, 50 boşanma qeydi aparılmış, rayona gələnlərin sayı 80, gedənlərin sayı isə 69 nəfər olmuşdur.

Rayon üzrə iqtisadi fəal əhali 46096 nəfər, işsizlərin sayı 2896 nəfər, məşğulluq mərkəzində qeydiyyatda duranların sayı isə 868 nəfərdir.

2018-ci ildə yeni cins mal qaranın yetişdirilməsi ilə əlaqədar 1025 baş heyvanda süni mayalanma aparılmış, 681 baş sağlam buzov əldə edilmişdir. İribuynuzlu mal-qaranın baş sayı 36782 baş, keçən ilin müvafiq dövrünə nisbətən 193 baş çox, qoyun və keçilərin sayı 105365 baş, 5806 baş az olmuşdur. Azalmaya əsas səbəb rayonumuzda təhkim olunmuş Muğan ərazisində yerləşən qış otlaq sahələrinin



kub.metrlik əsas baslayıcı su anbarı, Nisli yardımçı nasos stansiyası, 3 ədəd çirkab su nasos stansiyası inşa edilmişdir.

Su təmizləyici və çirkab su təmizləyici qurğular "SKADA" proqramı ilə idarə olunur. Magistral su kəməri və su-kanalizasiya şəbəkələri coğrafi informasiya sistemini işlənilmişdir. Şəhərin su-kanal sahəsində əlavə olaraq 22 nəfər işlə təmin olunacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin birinci yarımiliyində imzalandığı Sərəncamlara müvafiq olaraq "Azersu" ASC-nə Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması üçün əlavə olaraq 1 milyon manat, Geskon, Sors, Molalan və Şingədulan kəndlərinə su xətlərinin çəkilməsi üçün isə daha 1 milyon manat vəsait ayrılmışdır. Hal-hazırda "Azersu" ASC-nin sifarişi ilə tikinti işləri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Lerik və Yardımlı rayonlarını elektrik enerjisi ilə təmin etmək gücünə malik 16,5 MVT-lıq modul elektrik stansiyasının tikintisinə noyabr 2010-cu ildə başlanılmışdır. Tikintinin aparılması üçün 30 milyon manat vəsait ayrılmışdır. 4 hektar sahədə tikinti işləri "Azərənerji" ASC-nin sifarişi ilə podratçı təşkilat olan "Azenco" MMC tərəfindən həyata keçirilmişdir.

Hər biri 3,25 MQAVAT gücündə olan 5 blok (generator) quraşdırılmışdır. Ərazidə 35/10 kv-luq paylayıcı qurğu inşa edilmiş, Lerik rayonunun yaşayış məntəqələrini elektrik enerjisi ilə qidalandırmıyaqdan ötrü 10 KV-luq çıxış xətləri çəkilmişdir. Stansiyanın qaz təminatı üçün Lerik qaz paylayıcı stansiyadan 6 km məsafədə 166 diametrik borularla orta təzyiqli qaz xətti çəkilmiş, stansiyada qəbuledici qurğu tikilmişdir. Yanmstansiya üçün 3 mərtəbəli, ümumi sahəsi 1050 kv.metr olan inzibati bina inşa edilmiş, ərazinin su təminatı üçün 300 tonluq su çəni quraşdırılmışdır. Ərazidə yaşillıq sahələri salınmış, işıqlandırma sistemi quraşdırılmış, səkilər tikilmiş, meydançalara asfalt döşənməmişdir. 16,5 MQAVAT-lıq modul stansiyada 50-60 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur.

Rayon elektrik şəbəkəsinin balansında 73,5 km 35 kv-luq, 530,2 km 10 kv-luq, 654 km 04 kv-luq hava xətləri, 35/10 kv-luq 5 ədəd yanmstansiya, 240 ədəd 10/04 kv-luq transformator vardır. Hesabat ilində elektrik təsərrüfatının yenilənməsi ilə bağlı bir sıra müsbət işlər görülmüş, xətlərdə təmir-bərpa işləri aparılmışdır. Keçən əsrin 60-cü illərində inşa edilmiş 10 və 04 kv-luq elektrik hava xətləri uzun illər əsaslı təmir aparılmadan istismar edildiyindən tam qəza vəziyyətinə düşmüşdür. Lerik şəhərində 16,5 meqavatlıq modul tipli elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq Lerik-Telavar-Yardımlı 35 kv-luq yüksək gərginlikli elektrik hava xətti yenidən inşa olunmuş, Lənkəran-Hamarat-Lerik 35 kv-luq yüksək gərginlikli hava xətti əsaslı təmir olunmuşdur. Lerik şəhərində köhnə 35/10 kv-luq Lerik yanmstansiyanın yerində müasir tipli yanmstansiya inşa edilmiş, bütün avadanlıqlar yenilənmişdir. Rayon üzrə 30-dan yuxarı müasir tipli transformatorlar çəkməyə qoşulmuşdur. Lerik şəhəri daxil olmaqla 12 yaşayış məntəqəsindəki elektrik hava xətləri sipp kəbellərlə əvəzlənmiş, abonentlər üçün elektron sayğaclar quraşdırılmışdır. Son illər 10-04 kv-luq elektrik hava xətlərində 5 mindən yuxarı ağac dirək demir dirəklərlə əvəzlənmiş, naqıllar dəyişdirilmişdir. Hesabat ilində 10/04 kv-luq hava xəttin-

silələr yaranır. Bu da əhali tərəfindən haqlı narazılıqla qarşılanır. 162 yaşayış məntəqəsi üzrə mövcud olan elektrik təsərrüfatının idarə edilməsində işçilərin çatışmaması da ciddi problemlər yaradır. Rayon icra hakimiyyətinin daxili imkanları və kənd sakinlərinin köməyi ilə bərpa edilən elektrik xətləri isə müvafiq xarakterli olur.

Lerik şəhər 2 sayılı körpələri evi-uşaq bağçasının tikintisinə Heydər Əliyev Fondu tərəfindən may 2015-ci ildə başlanılmışdır. Tikintinin dəyəri 680 min manatdır.

Ümumi sahəsi 1109,6 kvadratmetrik, 100 uşaq yerlik, 2 mərtəbəli binada tikinti işləri tam başa çatdırılmışdır. Binaların heyətində uşaqların əylənməsi üçün 2 ədəd çardaq (besedka), 160 kv.metr sahədə əyləncə mərkəzinin quraşdırılmışdır.



Uşaq bağçası üçün tələb olunan bütün avadanlıqlar alınmışdır. Bağçada 4 qrup fəaliyyətə başlamış və 20 nəfər daimi işlə təmin olunmuşdur.

Ümumi sahəsi 1200 kvadratmetr, dəyəri 450 min manat olan Bayraq muzeyinin tikintisinə may 2018-ci ildə başlanılmışdır. Muzey sergi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sergi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərə xanlıqların istifadə etdiyi bayraqlar. XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.


Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq Lerik rayonuna qaz xətti çəkilmiş, 162 yaşayış məntəqəsindən 50 yaşayış məntəqəsi üzrə 4506 ailənin yaşayış evi, o cümlədən 2018-ci ildə Veri kəndi qazlaşdırılmışdır. Masallı-Lerik yüksək təzyiqli qaz xətti üzərində yerləşən, əhalinin daha çox olduğu və sıx yaşadıqlı yaşayış məntəqələrinin heç biri qazlaşdırılmamışdır. Bu məntəqələrin qazlaşdırılması üçün bütün layihə sənədləri 2007-ci ildən hazırlanaraq "Azəriqaz" İB-nə

mənzilli binaların təmiri üzrə, 150 iş yeri isə abadlıq və təmizlik işləri üzrə) açılmaqla 580189 manat vəsait ayrılmış və təyinatı üzrə tam xərclənmişdir.

İsmayıl Yaqubov küçəsində yerləşən bir neçə kommunal yaşayış evində təmir işləri aparılmışdır. İl ərzində yaşayış binalarının ətrafındakı zibilin daşınması və digər kommunal xidmətlərin həyata keçirilməsi işləri təşkil edilmiş və bu məsələ daim rayon icra hakimiyyətinin nəzarətində saxlanılmışdır. Əhaliyə göstərilən kommunal xidmət haqqının yığılması ilə bağlı rayon kommunal müəssisələri istehsalat birliyi və mənzil istismar sahəsi ilə birgə iş davam etdirilmişdir.

Rayon üzrə 2223,65 km-lik 1791 ədəd yol vardır. Bu yollardan 36 km-i respublika əhəmiyyətli, 29,15 km-i şəhərdaxili, 469 km-i yerli əhəmiyyətli, 799,3 km-i bələdiyyə, 890,2 km-i isə sahə avtomobil yollarıdır. 149 km yol asfalt-beton, 260,55 km yol çınqıl, 1814,1 km yol isə torpaq örtüklüdür. Rayon üzrə mövcud olan avtomobil yolunun 6,7%-i asfalt-beton, 11,7%-i çınqıl, 81,6%-i isə torpaq örtüklüdür.

2018-ci ildə şəhərin İsmayıl Yaqubov, Həzi Aslanov, Camal Şahiyev, Məmmədhusəyin Əliyev, Arif Nuriyev, Elmar Qarayev, Qədir Nəzərov, Valeh Müslümov, Cəlal Fərzəyev, Həmzə Şixəliyev, Soltanağa Ağayev, Nadir Əliyev, Elşən Qasımov, Cəfər Cabbarlı küçələrində 560905,81 manatlıq 28756 kv.metr asfaltlaş-



manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə nail olmaq üçün otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda - Şingədulan-Xanagah avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 milyon manat, 19 avqust 2014-cü il tarixli Sərəncamla 7,0 milyon manat rayon icra hakimiyyətinə, 01 noyabr 2016-cı il tarixli Sərəncamla isə 6,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.

Hər 3 avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Lerik şəhərinə su çəkilişi ilə bağlı Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun üzərindən keçən yüksək təzyiqli su xəttində tez-tez baş verən qəzalar səbəbindən yolun 3 km hissəsi dağılmışdır.

Rayon icra hakimiyyətinin sifarişinə əsasən inşa 2014-cü ildə başa çatdırılmış Noda-Şingədulan-Xanagah avtomobil yolunun 18-km-lik və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişli ilə inşa 2017-ci ildə başa

tinin tapşırığına əsasən şəhərin bütün küçələrində suaxarlar, kanallar inşa edilmiş, şəhər sakinlərinin narahatlığına səbəb olan sel sularının axıdılması şərait yaradılmışdır.

50 yerlik Noda uşaq bağçasının, 10 modul tipli məktəbin, iki 180 əqrəd yerlik məktəblərin tikintisi davam etdirilir. Cəngəmiran, Conu və Pırasora kəndlərində tibb məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur.

"Azərbaycan Respublikası Meliorasiya və Su təsərrüfatı" ASC-nin sifarişi ilə şəhərdə su və kanalizasiya xətlərinin tikintisini həyata keçirən şirkət tərəfindən Lerik şəhərində yeni fəvvarə kompleksi inşa edilmiş, ətrafındakı park əhalinin istirahəti üçün yenidən qurulmuşdur.

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən ilin yanvar-dekabr aylarında 378

müvafiq icra hakimiyyəti orqanları tərəfindən gəribə alınmışdır. Təsərrüfatlarda, rayon broyler fabriki daxil olmaqla 4670,3 ton ət, keçən ilin müvafiq dövrünə nisbətən 50,8 ton çox, 15974,1 ton süd, 11,6 ton çox, 7346 min ədəd yumurta, 5 min ədəd çox, 216,5 ton yun, 3,5 ton az istehsal olunmuşdur.

2890,9 hektar sahədən 6241,9 ton, keçən ilə nisbətən 41,3 ton az taxıl tədarük edilmişdir. 3077,5 hektar, keçən ilin müvafiq dövrünə nisbətən 77,5 hektar sahədə herik şumu aparılmış, 2980,5 hektar sahədə taxıl səpini həyata keçirilmişdir.

Əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması üçün kənd təsərrüfatı texnikasının azlığı sahənin inkişafını ləngidir. Rayonda il ərzində mövcud olan 14580 ar aillesindən 150 tondan çox ekoloji cəhətdən təmiz bal istehsal olunmasına baxmayaraq məhsulun səmərəli istifadəsi üçün təhvil verilməmişdir. Rayon icra hakimiyyəti bu sahənin inkişaf etdirilməsindən ötrü respublikamızda fəaliyyət göstərən Azərbaycanda Sosial-iqtisadi İnkişaf Fəaliyyəti (Seda) təşkilatı ilə birgə işlərə başlamış, ərazilərdə yaradılan icmaların təkliflərinə əsasən rayonun Pıran, Cəngəmiran və Livadiqə ərazilərində tütünqurutma məntəqələrinin tikilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Rayon üzrə 52 hektar sahədə 60 minə yaxın fındıq ingiləri ekilmişdir.

Veri Əliabadi və Pıran kəndlərində iş adamları tərəfindən 2,5 hektar torpaq sahəsində 50 istixana tikilmişdir. İstixanalarda pambidor, xiyar və qərəffil yetişdirilir.

Göründüyü kimi hər il əkin sahələri genişlənilir, məhsul istehsalı da artır. Cənab Prezidentimizin tapşırığı kimi əkinə yararlı torpaqlar ekilməli, torpaqlar istifadəsiz qalmamalıdır. Lakin əkinə yararlı torpaqlar tam ekilmir, torpaqların çoxu istifadəsiz qalır. Nuravud, Orand, Tülü-Conu, Züvüç, Nüçü ərazilərində ekilməyən yararlı torpaqlar uzun müddətdir əkinəməmiş qalmışdır. Bir çox ərazilərdə torpaqların 10-20% ekilib becərilir. Ərazi icra nümayəndələri, bələdiyyələr bu işdə fəallıq göstərməli, istifadəsiz qalmış torpaqlar əkin dövriyyəsinə daxil edilməlidir.

Kənd təsərrüfatı təyinatlı torpaqların ekilməməsinin, həmin torpaqlardan təyinatı üzrə istifadə edilməməsinin qarşısını almaqdan ötrü Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-ci maddə əlavə olunmuşdur. Maddəyə əsasən kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə və ümumiyyət istifadə edilməyən torpaqlar üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər hektarına görə 2017-ci ilin yanvar ayının 1-dən 200 manat müəyyən olunmuşdur. Həmin torpaq sahələrindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi inzibati və cinayət məsuliyyəti yaradır.

(davamı səh. 3-də)

Məqsəd aydın, nəticələr uğurludur



(əvvəlki səh. 3-də)

Bütün bunların qarşısını almaqdan ötrü cənab Prezident tərəfindən 30 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalanmışdır. Qanuna əsasən mükiyyəti istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlaşdırma, becərmə və

ra Hakimiyyəti başçısının 30 oktyabr 2018-ci il tarixli 200 nömrəli Sərəncamı ilə komissiya yaradılmışdır.

Lerik rayonu ərazisində fəaliyyət göstərən fiziki (hüquqi) şəxslərə məxsus ictimai-iaşə obyektlərində, turizm-istirahət əyləncə mərkəzlərində, şadlıq saraylarında vətəndaşlara göstərilən xidmətin sanitariya-gigiyenik qaydalarına uyğun təşkilinə nəzarət komissiyasının iştirakı ilə



ya dəyişdirmə, torpaq sahəsi üzərində özbaşına tikinti-quraşdırma işlərinin aparılmasına görə bir ildən üç ilədək müddətdə azadlıqdan məhrum etmə, bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlarda törədildikdə üç ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ərazi icra nümayəndələri, bələ-

yxolanılmış və obyektlərdə bir sıra nöqsanlar müşahidə olunmuşdur.

Aşkar edilmiş nöqsanlar obyekt sahiblərinin iştirakı təmin edilməklə aktlaşdırılmışdır. Həmin obyekt sahiblərinə rayon icra hakimiyyəti tərəfindən nöqsanların aradan qaldırılması üçün xərədarlıq məktubları ünvanlanmışdır.



diyyə sədrləri və digər aidiyyəti şəxslər bu məsələni daim diqqətdə saxlamaqla qanunun tələblərinə əməl etməli, əhali arasında izahat işləri aparmalıdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tövsiyyəsinə uyğun olaraq rayonda fəaliyyət göstərən ictimai işə və digər xidmət müəssisələrində sanitariya-gigiyenik qaydalara uyğun xidmətin təşkilinə nəzarətə həyata keçirilməsi ilə əlaqədar Lerik Rayon İc-

Rayon ərazisində fəaliyyət göstərən digər ticarət obyektlərinə baxış keçirilərkən bir neçə obyektin heç bir hüquqi sənəd olmadan fəaliyyət göstərməsi aşkar edilmiş, həmin şəxslər barədə inzibati protokollar tərtib edilmişdir.

2019-cu ildə də rayon ərazisində qanunsuz tikintilər aparan və digər qanunsuz fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərə qarşı qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir.



2018-ci il ərzində rayonun bütün idarə, müəssisə və təşkilatları tərəfindən 907 hüquq-pozma qeydə alınmış və aidiyyəti təşkilatlar tərəfindən 46990 manat cərimə tətbiq olunmuşdur. 2017-ci ilə müqayisədə 264 halda az inzibati xəyata yol verilərək öten ilə nisbətən 22,5% azalma müşahidə olunmuşdur. Təkcə 2018-ci ildə rayon polisi tərəfindən 601 nəfər sürücü saxlanılmış və qeydə alınan hüquq-pozmalara görə onlar 35070 manat məbləğində cərimə edilmişlər. Bu da ümumi inzibati hüquq-pozmaların 51,3%-ni təşkil edir. Tətbiq edilmiş 46990 manat cərimənin 34240 manatı və ya 72,9%-i təqsirkarlar tərəfindən ödənilmişdir.

Lerik rayonunun hüquq mühafizə orqanları Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq, qanunçuluğun möhkəmləndirilməsi, hər kəsin qanun qarşısında bərabərliyi, vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsi, rayonda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə istiqamətində müəyyən işlər görmüşdür.

2018-ci ildə rayonda qeydə alınmış cinayətlərin sayı 54, keçən ilə nisbətən 6 cinayət hadisəsi çox olmuşdur. Belə ki, böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 13 və ağır cinayətlərin sayı 4 fakt olmaqla 17 fakt artmış, az ağır cinayətlərin sayı 10 fakt, xüsusilə ağır cinayətlərin sayı 1 fakt azalmaqla 11 olmuşdur. Qeydə alınmış cinayət hadisələrinin 46-si və ya 85,2%-i açılmışdır.

2018-ci ildə istintaqı tamamlanmış cinayət işləri və araşdırma materialları üzrə əmlakı talamaqla dövlət mülkiyyətinə vurulmuş 1287 manat, xüsusi mülkiyyətə vurulmuş 9826 manat, digər cinayətlər üzrə dövlət mülkiyyətinə vurulmuş 5365 manat, xüsusi mülkiyyətə vurulmuş 2086 manat, cəmi 18564 manat ziyanın tam ödənilməsi təmin edilmişdir.

Respublikada bütün sahələrdə olduğu kimi ictimai-siyasi işin aparılmasında da uğurlar əldə edilmiş, sabitlik təmin olunmuşdur. Rayonumuzda da bu istiqamətdə işlər təsdiq edilmiş Tədbirlər Planına uyğun reallaşdırılmışdır. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 ildə, 15 iyun Milli Qurtuluş, 18 Oktyabr Müstəqillik, Dövlət Bayrağı və Konstitusiya günü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. Cumhuriyyətimizlə yaşlı olan polis, məhkəmə, prokurorluq və digər dövlət qurumlarının peşə bayramları da ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş qeyd edilmişdir.

Rayonumuzda dini dözümlülüyün təmin edilməsi məqsədi ilə dini icmalarla əlaqəli işin qurulması, dövlət-din münasibətlərinin təbliği, radikal dini cərəyanların yayılmasının qarşısının alınması məqsədində 2018-ci ildə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər əlaqədar təşkilatlarla birgə vaxtaşırı tədbirlər keçirilmiş, rayonda dini sabitliyin qorunması təmin edilmişdir.

Rayonumuzun sosial-iqtisadi göstəriciləri, vətəndaşların qəbulu, o cümlədən rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbülləri, rayon ərazisində keçirilən tədbirləri əks etdirən məlumatları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq RİAIS-ə ötürülməsi, mərkəzi qəzet və televiziyalarda, yerli qəzetdə işıqlandırılması və rayon icra hakimiyyətinin internet saytında yerləşdirilməsi təmin edilmişdir.

Hesabat ilində RİAIS sistemində 334 tədbir və hadisə, 509 digər, o cümlədən 30 operativ, 108 həftəlik, 11 rüblük, 26 illik məlumatlar yerləşdirilmişdir. İl ərzində rayon icra hakimiyyətinin elektron poçtuna 95 xidmət sənəd daxil olmuş, poçtdan 783 sənəd göndərilmiş, internet sahifəsində 93 məlumat yenilənmiş və rayon icra hakimiyyəti tərəfindən keçirilən 82 tədbir barədə məlumatlar yerləşdirilmişdir.

Vətəndaşlar tərəfindən daxil olan müraciətlər, əsasən, işlə təmin olunma, torpaq islahatı, təhsil haqqı, ünvanlı dövlət sosial yardım istəməsi, mənzil, tikinti, abadlıq, evinə dəymiş ziyanın bərpasına köməklik göstərilməsi, mədi yardım istəməsi və sairə barədə olmuşdur.

2018-ci ilin yekunları və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini təmin etmək, əhaliyə nəzarət edən məsələlərin həllinə nail olmaq məqsədi ilə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ərazi icra nümayəndələrinin açıq hesabat iclaslarının keçirilməsi başa çatdırılmışdır. Hesabat yığıncaqlarında ictimaiyyətin nümayəndələri, aqsaqqallar tərəfindən kəndə yollarının, 10 və 0,4 kv-luq elektrik hava xətlərinin əsaslı təmiri, ərazilərdə yeni məktəblərin, tibb müəssisələrinin, rabitə şöbələrinin, mədəniyyət obyektlərinin tikintisi, içməli su probleminin həlli, yaşayış məntəqələrinə qaz çəkilişi, körpü tikintisi və əhaliyə nəzarət edən digər məsələlər əsas problem kimi səslənməmişdir. Qaldırılan problemlərin, verilmiş təkliflərin icrasını vaxtında təmin etmək üçün rayon icra hakimiyyəti başçısı tərəfindən görülməli işlərə dair tədbirlər planı tərtib edilmiş, rayon icra hakimiyyəti başçısının səlahiyyətlərində olmayan təkliflərin növbəti Dövlət Proqramına daxil edilməsi üçün yuxarı dövlət orqanlarına müraciətlər edilmişdir.

Cari ildə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Dövlət İmtahan Mərkəzinin direktorları Şurasının sədri Meleyke



yet göstərən idarə, təşkilat və müəssisələrin, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə səyyar qəbul və əhali ilə görüşlər keçirilmişdir. Ərazilərdə keçirilmiş 45 səyyar görüş-qəbulda 3512 nəfər vətəndaş iştirak etmiş, 515 nəfər qəbul edilmiş və onların müraciətlərinə baxılmışdır. Vətəndaşlar su problemini, məktəb, tibb müəssisələrinin, elektrik xətlərinin və yolların tikintisini və təmirini, kəndlərdə qaz xətlərinin çəkilməsini, işlə təmin olunmasını, evlərinə dəymiş ziyanın bərpasını, evlə təmin olunmasını və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər. Müraciətlərin bir çoxu yerində həll edilmiş və ya həll edilməsi üçün əlaqədar təşkilatlara tapşırıqlar verilmiş, rayonda həlli mümkün olmayan digər məsələlər barədə yuxarı dövlət orqanları qarşısında vəsatət qaldırılmışdır.

2018-ci ildə rayon icra hakimiyyətinə 1459, keçən ilin müvafiq dövrünə nisbətən 140 çox yazılı müraciət daxil olmuş, 1249 nəfər, keçən ilə nisbətən 13 nəfər çox vətəndaş rayon icra hakimiyyəti başçısının qəbulunda qeydiyyata alınmışdır. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 658 müraciət, 93 çox, Milli Məclisdən 13 müraciət, 4 çox, Nazirlər Kabinetindən 23 müraciət, 5 çox, mərkəzi qurumlardan 28 müraciət, 16 az, rayon ərazisindən 737 müraciət, 54 çox müraciət daxil olmuşdur. Baxılmaq üçün rayon icra hakimiyyətinə göndərilmiş bu müraciətlər qanunamüvafiq qaydada araşdırılmış və nəticəsi barədə vətəndaşlara cavab verilmişdir.

Hesabat ilində rayon icra hakimiyyəti və beş ərazi icra nümayəndəliyində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzləri vasitəsilə 14 vətəndaş rayon mərkəzinə gəlmədən bu mərkəzlər vasitəsilə video-konfrans vasitəsilə qəbul edilmiş, rayon icra hakimiyyətinin elektron poçt ünvanına daxil olmuş 38 nəfərin elektron müraciəti araşdırılmış və cavab verilmişdir. Lakin sistemdə yaranan texniki qüsurlara görə mərkəzin fəaliyyətində fasilələr yaranmışdır.

Rayonumuzun sosial-iqtisadi göstəriciləri, vətəndaşların qəbulu, o cümlədən rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbülləri, rayon ərazisində keçirilən tədbirləri əks etdirən məlumatları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq RİAIS-ə ötürülməsi, mərkəzi qəzet və televiziyalarda, yerli qəzetdə işıqlandırılması və rayon icra hakimiyyətinin internet saytında yerləşdirilməsi təmin edilmişdir.

Hesabat ilində RİAIS sistemində 334 tədbir və hadisə, 509 digər, o cümlədən 30 operativ, 108 həftəlik, 11 rüblük, 26 illik məlumatlar yerləşdirilmişdir. İl ərzində rayon icra hakimiyyətinin elektron poçtuna 95 xidmət sənəd daxil olmuş, poçtdan 783 sənəd göndərilmiş, internet sahifəsində 93 məlumat yenilənmiş və rayon icra hakimiyyəti tərəfindən keçirilən 82 tədbir barədə məlumatlar yerləşdirilmişdir.

Vətəndaşlar tərəfindən daxil olan müraciətlər, əsasən, işlə təmin olunma, torpaq islahatı, təhsil haqqı, ünvanlı dövlət sosial yardım istəməsi, mənzil, tikinti, abadlıq, evinə dəymiş ziyanın bərpasına köməklik göstərilməsi, mədi yardım istəməsi və sairə barədə olmuşdur.

2018-ci ilin yekunları və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini təmin etmək, əhaliyə nəzarət edən məsələlərin həllinə nail olmaq məqsədi ilə ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ərazi icra nümayəndələrinin açıq hesabat iclaslarının keçirilməsi başa çatdırılmışdır. Hesabat yığıncaqlarında ictimaiyyətin nümayəndələri, aqsaqqallar tərəfindən kəndə yollarının, 10 və 0,4 kv-luq elektrik hava xətlərinin əsaslı təmiri, ərazilərdə yeni məktəblərin, tibb müəssisələrinin, rabitə şöbələrinin, mədəniyyət obyektlərinin tikintisi, içməli su probleminin həlli, yaşayış məntəqələrinə qaz çəkilişi, körpü tikintisi və əhaliyə nəzarət edən digər məsələlər əsas problem kimi səslənməmişdir. Qaldırılan problemlərin, verilmiş təkliflərin icrasını vaxtında təmin etmək üçün rayon icra hakimiyyəti başçısı tərəfindən görülməli işlərə dair tədbirlər planı tərtib edilmiş, rayon icra hakimiyyəti başçısının səlahiyyətlərində olmayan təkliflərin növbəti Dövlət Proqramına daxil edilməsi üçün yuxarı dövlət orqanlarına müraciətlər edilmişdir.

Cari ildə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Dövlət İmtahan Mərkəzinin direktorları Şurasının sədri Meleyke

barlı surətdə həyata keçirilməsinə yönəldilmiş "Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında" 30 sentyabr 2015-ci il tarixli Qanunu, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı karguzarlığın aparılması Qaydası", Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrdə karguzarlığın aparılmasına dair Təlimat", Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2015-ci il tarixli 503 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemini yaradılması haqqında" Qaydalara uyğun olaraq rayon icra hakimiyyəti aparatında və ərazi icra nümayəndələrində karguzarlıq işləri vaxtında aparılaraq, müvafiq tədbirlərin görülməsi və qərarların qəbul edilməsi üçün rayon icra hakimiyyəti başçısı yanında Şura iclaslarında müzakirə edilir. Şəhər, kənd ərazi icra nümayəndələrində sənədlər işin vəziyyəti

Abbaszadə rayon sakinlərini qəbul etmişdir. Koreya Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Kim Çanq-Yu Lerik rayonuna səfər etmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 16 iyun 2018-ci il tarixdən 07 iyun 2018-ci il tarixədək səyyar "ASAN xidmət" in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları rayonumuzun ərazi-

Abbaszadə rayon sakinlərini qəbul etmişdir. Koreya Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Kim Çanq-Yu Lerik rayonuna səfər etmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 16 iyun 2018-ci il tarixdən 07 iyun 2018-ci il tarixədək səyyar "ASAN xidmət" in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları rayonumuzun ərazi-



sində olmuş və rayon sakinlərinə xidmət göstərilməsi. Ümumilikdə 1711 nəfər "ASAN xidmət"ə müraciət etmiş, 1676 sənəd qəbul edilmişdir.

Rayonda mədəni, ictimai-siyasi xarakterli digər kütləvi tədbirlər keçirilmişdir. Keçirilən bütün tədbirlər dövlətçiliyimizin daha da güclənməsinə, gənc nəslin vətənpərvərlik hisslərinin yüksəldilməsinə prinsipinə köklənmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devisi ilə keçirilən layihə çərçivəsində rayonumuzun fəal məktəbliləri respublikanın ayrı-ayrı rayonlarındakı müraciətləri, onların təbiəti, tarixi, milli mətbəxi ilə tanış olmuşlar.

Rayon icra hakimiyyəti başçısının 29 inzibati ərazi dairəsi üzrə nümayəndələri işlərini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 sayılı Fərmanı ilə təsdiq olunmuş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin tələblərinə uyğun qurmuşdur. Rayon icra hakimiyyəti başçısı aparatı tərəfindən inzibati ərazi nümayəndələrinin fəaliyyəti müntəzəm olaraq araşdırılmış, işdə intizamşılığa və nöqsana yox vermiş bir neçə vəzifəli şəxs haqqında intizam tədbiri görülmüşdür. Aşkar edilmiş nöqsan və çatışmazlıqları aradan qaldırılması üçün müvafiq köməklik göstərilmişdir.

Yerlərdə fəaliyyət göstərən idarə və müəssisələrin, sahibkarlıq subyektlərinin işinin qurulması, vətəndaşların şikayətlərinin, qaldırılan sosial problemlərin həll edilməsi üçün ərazi icra nümayəndələri tərəfindən iş aparılmış, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatların məzmunu və mahiyyətinin, respublikada və rayonumuzda aparılan tikinti-quruculuq işləri haqqında məlumatların əhaliyə çatdırılması işi həyata keçirilmişdir. İnzibati ərazi icra nümayəndələrinin tərəfindən gənclərin həqiqi hərbi xidmətə çağırılması işi təşkil olunmuş, ərazilərdə aparılan tikinti-abadlıq işlərinə rəhbərlik edilmiş, əhaliyə nəzarət edən yerli problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir.

Rayon icra hakimiyyəti başçısı aparatında inzibati vəzifələrdə kadrlar ixtisas tələbləri nəzərə alınmaqla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerləşdirilmişdir.

Rayon icra hakimiyyəti başçısı aparatı və rayonda fəaliyyət göstərən bütün dövlət idarə və müəssisələri müasir kompüter avadanlıqları ilə təmin edilmiş, əksəriyyəti internet şəbəkəsinə qoşulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq "Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı"nın daha etli-

nin yaxşılaşdırılması, vətəndaşların yazılı və şifahi müraciətlərinə baxılması sahəsində nöqsanların aradan qaldırılması üçün təsiri tədbirlər görüldü.

Lerik Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası qanunlarını, Prezidentin fərman və sərəncamlarının, göstərişlərinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının həyata keçirilməsi üçün tələb olunan bütün məsələlərin həllinə, yerli idarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsinə və onların işinə gündəlik nəzarətə səy göstərmişdir. Respublikamızda aparılan sosial-iqtisadi inkişaf dinamikliyini təmin etmək üçün rayon icra hakimiyyəti başçısı Şuranın, aparatın və şöbələrin işini əlaqələndirməsi, bunun nəticəsində sosial-iqtisadi, ictimai-siyasi vəzifələrin yerinə yetirilməsində operativliyə nail olunmuşdur.

Rayonumuzdakı ictimai sabitlik, müxtəlif peşə adamlarının tutduqları vəzifədən asılı olmayaraq dövlət sədaqətə xidməti həmişə Azərbaycan Respublikası Prezidentinin diqqət və nəzarətində olmuşdur. Son illər rayon icra hakimiyyəti aparatında, ərazi icra nümayəndələrində və illik tabelikdə olan yerli bölmələrdə çalışan dövlət qulluqçuları, təhsil və səhiyyə işçiləri, sadəcə peşə adamları Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əməkdar hakim, əməkdar müəllim, əməkdar jurnalist fəxri adları, orden və medallarla təltif olunmuşdur. Hesabat ilində Lerik Rayon İcra Hakimiyyəti başçısının Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eminəli Həşimovun Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Dövlət Qulluğunda Fərqlənməyə görə" medalı ilə, Pirasora kənd bələdiyyəsinin sədri Bəyverdi Hüseynovun 3-cü dərəcəli "Əmək" Ordeni ilə, Nuravud tən orta məktəbinin coğrafiya müəllimi Rasim Lifiyevin "Tərəqqi" medalı ilə təltif olunması cənab Prezidentin rayonumuzun hər bir sakininə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

Rayonumuzun inkişafına göstərdiyi qayğı və diqqətə, aparılan quruculuq, abadlıq işlərinə görə rayon əhalisi adından möhtəram Prezidentimiz dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, hər bir vətəndaşın yaxşı yaşama və işləməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı üçün verilmiş Fərman və Sərəncamlar, tapşırıq və tövsiyələr, cənab Prezidentin Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il tarixli iclasındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Lerik rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.

Hörmətli oxucular, biz sizə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövsən Elmədər oğlu Bağirovun 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə bağlı hesabatını təqdim etdik. Rey və təkliflərinizi bizə bildirməyi unutmayın.

Rayonumuzun inkişafına göstərdiyi qayğı və diqqətə, aparılan quruculuq, abadlıq işlərinə görə rayon əhalisi adından möhtəram Prezidentimiz dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, hər bir vətəndaşın yaxşı yaşama və işləməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı üçün verilmiş Fərman və Sərəncamlar, tapşırıq və tövsiyələr, cənab Prezidentin Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il tarixli iclasındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Lerik rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.

Redaktor
İdris ŞÜKÜRLÜ

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik"
qəzetinin redaksiyası
H/N: AZ05A11B33080019447400220174
VOEN: 6300050071

Lisenzia № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS
mətbəəsində hazır diapozitivlərdən
çap olunmuşdur.
Tiraj: 500
Sifariş: 578

